

Hər bir dövlətin sərhədləri və ərazi bütövlüyü toxunulmazdır. Bu, bütün beynəlxalq qurumlar tərəfindən təsbit olunan bir prioritətdir. Lakin doxsanıncı illərdə mənfur qonşumuz heç bir qanun tanımayaq torpaqlarımıza təcavüz etdi. Minlərlə şəhid verən Azərbaycan Respublikasının o dövrəki rəhbərliyinin səriştəsizliyi üzündən iyirmi faiz ərazimizi itirdik.



(Onuncu yazı)

(Əvvəli ötən
sayılarımızda)

**Qarabağ
Azerbaycandır!**

Vətən müharibəsi...

Gənc tədqiqatçılarından birinin gözəl sözü var: xoşbəxt o xalqın nümayəndəsidir ki, o, azad dünyaya gəlir, müstəqil dövlətdə yaşayır və Vətənin hür sahibi kimi dünyadan köçür. Xalqımızın müstəqilliyi bize qızıl sinidə verilməyib. O, neçə-neçə vətənsevər oğul və qızların qanı hesabına başa gəlib. Bunun üçün isə uzun mübarizə yolu qət edilib. Bu mübarizənin ən ağır cəbhəsi isə ideoloji mübarizə olub.

İspaniya ictimai-siyasi xadimi Dolores Ibarruri'nin bir ifadəsi var. O qeyd edirdi ki, "Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır".

Sovet senzura maşının bütün gücü ilə işlədiyi 1979-cu ildə çəkilmiş "Babək" filmində xalqımızın azadlıq simvoluna cəvrimiş qəhrəmanın oğlu ilə dialoqun mahiyyəti də çox şeydən xəber verir. Həmin filmde Babək oğluna xitabən deyir: "Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüsdən-döyüşə aparan. Elə güman edirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünmekdən dəha üstündür!".

Tarixən humanist və insanpərvər olan Azərbaycan xalqı torpaqların qaytarılması üçün müharibə yolundan istifadə etmək istəmir, elə hey sülh danışqlarını davam etdi-

rirdi. Amma düşmən bu nüfuzlarda dəyərləndirmək əvəzinə, hər gün atəşkəsi pozur, nəticədə neçə-neçə ailəyə şəhid cənəzələri gedirdi. Şübhəsiz ki, bütün olanlar millətin səbr kasasını doldururdu. Səbr kasasının son dəməsi 12 iyul 2020-ci ildə tamamlandı.

Qarabağdan uzaq olan Tovuz rayonunda təxribata əl atan erməni silahlı qüvvələrinin niyyətləri boğazında qaldı və hücumun qarşısı mətanətlə alındı. Təəssüf ki, Polad Həşimov kimi generalimiz, Rəşad Mahmudov kimi zabitimiz və neçəneçə əsgərimiz öz həyatını itirdi. Düzdür, onlar şəhadət şərbətini içərək cənnətə pərvazlandılar, lakin xalq şəhidlərin qisasının dərhal alınmasını tələb edirdi. Milli Məclisin binasının qarşısına toplasaraq: "Ya Qarabağ, ya ölüm!", "Qarabağa azadlıq!", "Biz şəhidlərin qisasını almaq istəyirik!" kimi şüərlər səsləndirdilər. Təbii ki, dövlət başçısı gedisi izləyir, hər şeyi ölçüb-biçirdi.

Qisasın vacibliyini cənab Prezident de təsdiqləyirdi. Lakin düşməne son bir şans verildi ki, torpaqlardan könüllü çıxınsın. Bəs, Ermənistən respublikası nə etdi? Öz havadarlarına güvənərək sentyabrın 27-də növbəti təxribata əl atdı.

İstər Madrid, istər Kazan danışqlarına, istərsə də digər müqavilə və qərarlara baxmayaq, Ermənistən təcavüzkar siyasətindən əl çəkmək bildirdi. Düşmənin pis niyyəti olduğunu və torpaqları heç vaxt boşaltmayıacaqını görən cənab Prezident qəti addım atdı. Rəşadətli Azərbaycan Ordusuna 27 sentyabr hucumunun ardınca də-

El harayına can deyən şəhid

ELCAN

hal əks-hükum əmri verdi. Bu, qəfəsdən buraxılan şirlərin öz şikarı uğrunda mübarizəsi demək idi. Qəzəbli aslan kim nərə çəkən əsgərlərimiz və zabitlərimiz öz haqlarını almaq üçün hücuma keçdilər.

Cəbhədə haqla-batıl mübarizəsini eşidən gənclərimiz ard-arda səfərbərlik xidmətinə üz tutdular. On minlərlə könüllünün də qoşulduğu nizamlı ordunun qarşısında tab getirmək, təbii ki, mümkünsüz idi.

Qırx dörd günlük Vətən müharibəsində hamı Ermənistən respublikasının iç üzünü gördü. İki dəfə Azərbaycanın ən böyük şəhərlərindən olan Gence ballistik rakət hücumlarına, dəfələrlə Bərdə və Tərtər şəhərləri rakət və minaatan hücumlarına məruz qaldı. Nəticədə 91 nəfər dinc sakın həyatını itirdi, 400-dən artıq sivil-mülki insan yaralandı. Vəfat edənlərin 11-nin uşaqları isə məsələnin faciəviyyətini daha da artırıldı. Bu, sadəcə bir dövlətin başqa bir dövlətə yox, qəsbkar dövlətin insanlığa qarşı böyük cinayəti idi. Erməni Silahlı Qüvvələrindən fərqli olaraq, damarında Cavanşir, Xətai, Babək, Mübariz kimi əigidərin genini daşıyan cəngavər Azərbaycan ordusu mülki əhalini hədəfə almadiğini dəfələrlə bəyan etdi. Bütün məqsədimiz hansısa xalqla vuruşmaq yox, onları yer üzündən silmək yox, sadəcə torpaqlarımızda işğalını davam etdirən erməni hərbiçilərini öz torpaqlarımızdan qovmaq idi. Belə bir strategiya isə ədalətin məhveri idi və şübhəsiz, adil olanın qalib gəlməsi qaćınlmazdı.

Qırx dörd günlük müharibədə Ermənistən respublikasının hərbi təxribati nəticəsində onlara dinc, günahsız insan həyatını itirdi. Lakin dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar salmış kağızlar üzərində qalan bəyanatlardan konkret əmələ keçmə istiqamətində bircə addım belə

atmirdi. Bəlkə də bu ci-nayətlər başqa dövlətlərə qarşı törədilseydi, dünya çıxış yolunu susmaqdə yox, sərt cavab tədbirlərində görərdi.

Bəzi dövlətlər üzərimizə böhtən atmışa və yersiz ittihamlar yağdırmağa başladılar. Lakin ölkə başçısı həqiqətlərin, faktların dili ilə hər dəfəsində əsgərlərimizin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasını təkbaşına həyata keçirdiklərini bildirdi. Tərxi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qəlebə əzmi indiyədək ölkəmizə qarşı dövlətlərin hansı mövqədə dayandıqlarına, ən əsası, kimin münasibələrdə səmimi və ədalətlı olduğuna işq saldı.

Tarix hər zaman təkrarlanır, dəyişən şəxsiyyətlər olur. Hər zaman zülmə silahlananlar ədalətin üzərinə kölgə salmaqla, öz rəzil əməllərinin həyata keçirmişlər. Bu dəfə də ermənilər Gence və Bərdəni qadağan olunmuş silahlar vasitəsilə atəşə tutdular. "Amnesty International" və "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar da bu faktı təsdiqləməli oldular. Hər iki qurumun hesabatları göstərdi ki, həqiqəti gizlətmək mümkün deyil. Həqiqət əyilsə də sinmadı. Sonda qəlebə çaldı. İstər öz rəzil əməllərin tonqala nə edə bilərsən?" Qurbağa kefini pozmadan cavab verir: "Mən öz əlimdən gələni edirəm. Kim tərəfde olduğumu göstərmək istəyirəm".

Azərbaycan ordusu haqq-batıl, ədalət-zülm qarşısılmasında doğru seçimi etdi və qalib oldu. Vətən onun yolunda qanı və canı ilə vuruşan əsgər və zabitlərə oğul deməklə kifayətlənmədi. Dünya qarşısında böyütüdüyü cəsarəti oğulları ilə qurur duydu. Mənçə, elə bunun özü hərbiçilərimizə kifayət edirdi. Axi, övlad üçün ən əhəmiyyətli duyğu anasının onunla fəxr etdiyi görməsi və bilməsidir...

Təbii ki, Vətənimizin dövründə ordumuz inkişaf edərək dünyənin ən güclü 50 ordusu sırasına daxil oldu. Təkcə müasir və güclü silahlarımız bizi qələbəyə çatdırı bilməzdik. Döyüdə qalib olmayışımızın əsas səbəbkər cəsur və Vətənini, millətinini sevən oğullarımız oldu. Azərbaycan əsgərləri ard-arda zəfərləri ilə Vətənin sinesindəki yaralara mələhəm qoydular.

Bu Vətən müharibəsində xalqımız orduya böyük dəstək verdi, daim

onlarla bir olduqlarını bildirdi. Analarımız ev xöreibləri bişirib əsgər balalarımıza göndərdilər, milyonlarla həmvətənimiz öz duaları ilə Allahdan əsgərlərimizə yardım dilədi. Ən maraqlısı isə, oluguayum cezaçəkmə müəssisəsindəki məhkumların öz imkanları daxilində pul toplayıb öncəbhədə vuruşan əsgərlərə göndərmələri id. Ola bilə ki, məhkumlar nə qədər pul toplaya bilər, deyə düşünsüniz. Düzdür, heç min manat pul yiğilmadı. Lakin işi-güçü olmayan, yalnızca yaxınlarının dəstəyi ilə dolanan dustaqların belə bir addımı təqdirəlayıq idi.

Deyirlər, bir gün qurbağa ağızında su harasa tələsir. Onu yolda saxlayıb soruşurlar: "Ay qurbağa, hara belə?" Qurbağa deyir: "Eşitmişəm, Həzərət İbrahim oda atıblar, gedirəm odu söndürəm". Hami gülür:

"Sən bu qədər su ilə o böyüklikdəki tonqala nə edə bilərsən?" Qurbağa kefini pozmadan cavab verir: "Mən öz əlimdən gələni edirəm. Kim tərəfde olduğumu göstərmək istəyirəm".

Azərbaycan ordusu haqq-batıl, ədalət-zülm qarşısılmasında doğru seçimi etdi və qalib oldu. Vətən onun yolunda qanı və canı ilə vuruşan əsgər və zabitlərə oğul deməklə kifayətlənmədi. Dünya qarşısında böyütüdüyü cəsarəti oğulları ilə qurur duydu. Mənçə, elə bunun özü hərbiçilərimizə kifayət edirdi. Axi, övlad üçün ən əhəmiyyətli duyğu anasının onunla fəxr etdiyi görməsi və bilməsidir...

Təbii ki, Vətənimizin füsunkar, dilbər guşəsi olan Qarabağımızın erməni vəhşilərindən azad edilməsi gec-tez labüb idi. Bu gün illərlə yetişirdi. Hər ötən gün bizi o böyük Qələbə gününə doğru aparırdı. Bizi o torpaqlara onun azadlıq haqqı, şəhid ruhları səsleyirdi. Bu tarixi anın ilk qələbə soraqı 2020-ci il sentyabr ayının 27-də bütün dünyaya yayıldı. Müzəffər Azərbaycan Ordusunun bütün cəbhə boyu işgal altında olan torpaqlarımı-

zin mənfur düşmən tapdağından azad olunması uğrunda apardığı hərbi əməliyyatlar uğurlu oldu. Qırx dörd günlük zəfər yürüşündə Füzuli, Cəbrayıllı, Qubadlı, Ağdərə, Zəngilan, Laçın, Ağdam düşmənlərdən təmizləndi. Bu tarixi, möhtəşəm qələbənin son akordu Azərbaycanın ürəyi, incəsənet beşiyi, Qarabağ tacı Şuşa şəhərinin azad edilməsi oldu. Bu şəhər uğrunda döyüslərdə yüzlərlə Azərbaycan əsgəri və zabiti qəhrəmanlıqla döyüdü, ölümün gözllərinə dik baxaraq, öz mərdliyi, igidiyi, cəsarəti ilə ölümə qalib gəldi. Şuşamızda məhz o qəhrəman oğulların rəşadəti sayesində üçüncü bayraqımız dalgalandı. 2020-ci il noyabrın 8-i ikiqat bayram oldu. Bu gün həm Şuşamız işğaldən azad edildi, həm də tarixi Zəfər bayramı kimi yaddaşlara düşdü.

Şuşa!.. Sənin uğrunda ölməyə dəyərdi, ey gözəlliklər diyar! Sənin qoynunda qədimliyindən söz açan her bir daşın, qayan, abidən bizim həmimizin iftixarıdır. Bülbülün, Üzeyirin, Xan əminin zəngulələri səndə asimana bülənd alıb, Nətəvanın, Vaqifin qəzelləri könülləri oxşayıb. Pənah xanın, İbrahim xanın ayadlı izləri qalib bu gözəlliklər diyarında. Qəribədir, Şuşanın işğal tarixi 1992-ci il mayın 8-nə təsadüf edir. Şuşamız 28 il bu azadlıq həsrəti ilə öz xilaskarlarının yolunu gözledi. Həmişə də inamlı, böyük ümidi ilə illərin üzüçü, iztirablı yaştıları 2020-ci il noyabr ayının 8-də sevinc duyuları ilə əvəzləndi. Ürəklərdəki həsrət buzunu azadlıq alovu birdəfəlik olaraq ərtidi. İndi Şuşamızda məscidlərdən azan səsi göylərə yüksəlir, həyat öz məcrasına düşür, yollar çəkilir, tikililər meydana gəlir. Şuşamız öz əvvəlki şöhrətinə doğru inamlı addımlayır. Bu yol isə əbədi və dönməzdır!

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışq!

(Ardı var)
Elvin ARIFOĞLU